

Xalq Cumhuriyyətində insan hüquqlarının müdafiəsi sahəsində demokratik qanunlar qəbul edilib

Azərbaycan" söyü də, ilk dəfə olaraq, təkcə coğrafi ərazi kimi deyil, həm də dövlət adı statusunda, məhz Cumhuriyyət dövründə rəsmiləşdi. Respublika quruluşlu bu demokratik dövlətdə öz zamanını xeyli qabaqlamışdı. O vaxtlar, nəinki Şərqi, hətta inkişaf etmiş Avropa ölkələrinin çoxunda demokratik parlament və digər dövlət təsisatları tam təşəkkül tapmamışdı. Azərbaycan parlamenti hələ o zaman çoxpartiyalı sistem üzrə formallaşmağa başlamışdı.

Azərbaycan Xalq Cumhuriyyətini ərsəye gətirən fədakar insanlar mükəmməl təhsil almış, öz dövrünün sivil dəyərlərinə yelənmiş, ictimai fikrin yüksəlişinə ciddi şəkildə təsir göstərməyi bacaran, həm də dövlət quruculuğunun ilk çətin mərhələsində atdıqları addımların məsuliyyəti ni dərk edən, bununla belə təlyüklü məsələlərdə qətiyyətli qərarlar qəbul etməkdən çəkinməyən sağlam və mübariz fikir sahibləri idi. Onların bir çoxu, nəinki Azərbaycanda, ümumən türk dünyasında və islam Şərqində milli düşüncə və dövlətcilik hərəkatının inkişafına təkan vermiş ideoloqlar idilər. Milli dövlətimizin üçrəngli bayrağını ilk dəfə qaldıran bu istiqal mücahidləri üç aparıcı istiqamətdə - siyaset, mədəniyyət və cəmiyyət quruculuğu sahəsində sonraki bütün inkişafımıza əhəmiyyətli təsir göstərən ve nəhayət, Sovet İttifaqının dağıldığı ərefədə milli müstəqillik hərəkatına ruh və ideya daşıyan fəaliyyətlərin təmelini qoymuşdular. Onların fədakar təşəbbüsleri nəticəsində, suveren dövlətcilik atributlarını yaradılması, Azərbaycan türkçəsinin dövlət dili statusunda qəbul edilməsi, milli-mənəvi dəyərlərimizin, ədəbiyyat və mədəniyyətimizin, maarif və məktəb işinin, milli ideologiyamızın inkişafı istiqamətdə böyük uğurlar qazanılmışdır. Cumhuriyyət hərəkatı, sözün əsl mənasında, milli fikir intibahına yol açdı. Çarizmin devrilməsindən sonra Azərbaycanda yaranmağa başlayan müstəqil siyasi partiya və təşkilatların azad fəaliyyətinə meydandırıldı. Milli demokratiyanın müstəqil mətbuatı təşəkkül tapdı. Azərbaycan Xalq Cumhuriyyəti dövründə iki dəfə hökumət başçısı seçilmiş Nəsib bəy Yusifbəylinin rəhbərliyi və təşəbbüsü ilə 1919-cu il 15 oktyabrda metbuat haqqında qanun qəbul edilmişdir. Həmin illərdə Azərbaycanda seksəndən çox qəzet

və jurnal dərc edildi. Azərbaycan kapitalı milli iqtisadiyyatın inkişafında necə böyük rol oynayırdısa, eyni dərəcədə maddi və mənəvi sərvətlərimizin yaradılmasında diqqətəlayiq işlərə və böyük xeyriyyəçilik məqsədlərinə sərf olunurdu. Bakıda estetik mədəniyyətin ən yüksək tələblərinə cavab verən memarlıq layihələri həyata keçirilir, nadir memarlıq nümunəsi olan tikinti işləri aparılırdı. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtaza Muxtarov, Şəmsi Əsədullayev və başqa sərvət sahibləri öz vərəndən millətin təraqqisi namına maarifçilik və quruculuq məqsədlərinə əhəmiyyətli yardımçılar ayırdılar. Azərbaycan ziyalılarının yaradıcılıq potensialı artıq özünü nəyə qadir olduğunu göstərirdi. Millətin bütün enerjisi yeni Azərbaycan dövlətinin, onun siyasi təsisatlarının, təhsil sisteminin, hərbi qüvvələrinin, inzibati ərazi vahidlərinin yaradılmasına yönəldilmişdi. Cumhuriyyət dövründə Dövlət Bankı, 40 minlik nizami ordu, Azərbaycan Telegraf Agentliyi yaradıldı, pul-poçt markaları buraxıldı, Yelizavetpol yənə də Gəncə, Qarayagın isə Cəbrayıl adlandırıldı. Orden, medal, gerb, himn, üçrəngli və səkkizgözlü bayraq qəbul olundu.

Müəllifin qeyd etdiyi kimi, Azərbaycanın Rusiya imperiyasına birləşdirildiyi, təqribən bir əsrlək dövrdə, çarizm burada davamlı ruslaşdırma siyaseti aparılmış, ölkəni akkulturasiyaya məruz qoymuşdu. Yerli mədəniyyət gəlmə mədəniyyətin təsiri altında salınmışdı. Bu prosesi dayandırmaq və milli mədəniyyət-dil quruculuğu sahəsində köklü islahatlar aparmaq, dövlət idarəciliyini azərbaycanlaşdırmaq kimi mühüm tarixi vəzifə də istiqalçıların ciyinine düşərdi. Azərbaycan Xalq Cumhuriyyəti rəhbərlərinin apardığı məqsədəyönlü siyaset nəticəsində, dövlət idarələri tədricən milli dil praktikasına yiyələnməyə başlamışdı. Məhz həmin dövrdə milli kadrların məsul vəzifələrə getirilməsi ənənəsi yarandı. Milli kadrların formallaşmasına, ümumən, xalqın sadələşməsinə böyük ehtiyacın olduğunu dərk edən Azərbaycan hökumətinin başlıca vəzifələrindən biri de xalq maarifinin inkişafı, xüsusilə, ali təhsil məməniyyətinin yaradılması idi. 1919-cu ildə Bakıda Dövlət Universiteti, müəllim kadrları hazırlayan Darülmüəllim açıldı. Firudin bəy Köçərlinin rəhbərliyi ilə Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan bölməsi Gürcüstanın Qori şəhərindən Qazaxa köçürüldü. Yüz nəfər tələbə ali təhsil almaq məqsədilə xarici ölkə-

lərə göndərildi. Məktəblərin milli ləşdirilməsinə, latın əlifbasına keçmək üçün hazırlıq işlərinə başlanıldı. 1919-cu ildə artıq Azərbaycanda 700-e qədər məktəb vardı. Uğurlu təhsil siyaseti nəticəsində, hələ köhnə düşünəcənin hökm sürdüyü bir şəraitdə, qızların məktəbə cəlb olunmasına nail olundu. 50 minə yaxın şagird kontingentinin 2 mini qızlardan ibarət idi. Cumhuriyyət düşüncəsi milli olduğu qədər da, özünütəsdiq iradəsinə sahib olduğu qədər də ümumbeşəri səciyyə daşıyırırdı. Azərbaycan ideologiyası hələ əsrin əvvələrindən bu istiqamətə tuşlanmışdı. Cumhuriyyət qurucularının bir çoxu, həqiqətən, universal şəxsiyyətlər idi. Onlar ölkənin içtimai, siyasi, mədəni həyatında fəal iştirak edir, dövri mətbuatda fəal çıxış edir, cəmiyyətdə fikir mübadiləsinə geniş meydən açırdılar. Təsadüfi deyil ki, o dövrdə dünya mədəniyyətinin bir sıra dahi sənetkarlarının - Firdovsi, Sədi, Rumi, Xəyyam, Şekspir, Molyer, Bayron, Hüqo, Puşkin, Krilov, Tolstoy və başqaşalarının əsərləri (əksəriyyəti orijinaldan olmaqla) Azərbaycan dilinə tərcümə edilir, oxunur və yaşıyırırdı. Milli mədəniyyət quruculuğu sahəsində görülen işlər inceşənət dünyasını da hərəkətə getirmişdi. Yaradıcılığın qaynar mühitində Dövlət Teatrı, "İstiqlal" Muzeyi, sənətkarlıq emalatxana-ları fəaliyyətə başladı. 1919-cu ilin dekabrında açılmış "İstiqlal" Muzeyində milli dekorativ-sənət nümunələri, xalça və tıkmələr, silahlar, əlyazmalar, kitablар, "Qurani-Kərim"in nadir nüsxələri toplanmışdı. "Molla Nəsrəddin", "Zənbur" jurnalları ictimai satiranın klassik nümunələrini yaradırdılar. Satirik qrafikanın banisi Əzim Əzizimzadənin bir karikatürəsində ciblərində Denikini, Kolçak, və Andraniki gəzdiren ingilis qəsbəkarı təsvir olunmuşdu. Bu, Azərbaycan sənətkarının öz dövrandə cərəyan edən hadisələrə çox kəskin reaksiyonunu sərgiləyirdi. Milli rəssamlıq, teatr və musiqi sənətinin inkişafı onları yaradan ilk azərbaycanlı peşəkarların coşqun fəaliyyəti ilə bağlı idi. "Leyli və Məcnun" kimi zərif klassik operanın yaradıcısı Üzeyir bəy Hacıbəyov həm də Dövlət himninin, inqilabi marşların müəllifi idi. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyov və həmin himnin sözlərinin müəllifi Əhməd Cavad, artistlərdən Hüseyin Ərəblinski, Hüseynqulu Sarabski teatr və musiqimizin inkişafı sahəsində qızığın fəaliyyət göstəridilər. Əzim Əzizimzadə "Otel-lo", "Aşıq Qərib", "Dəmirçi Gavə" tamaşalarının bədii tərtibatını hazırlanmışdı. Bəhruz Kəngərli

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb

Naxçıvan Teatrında "Hacı Qara" tamaşasına tərtibat vermişdi. Beləliklə, milli mədəniyyətin bütün sahələrini inkişaf etdirməyin yaradıcı pafosu, təbii ki, istiqal ideallarını geniş xalq kütlələrinə çatdırmaqdə məqsədəyönlü fəaliyyətlərin birləşmiş enerjisindən doğurdu. Cəmi 23 ay içerisinde bu qədər geniş və hərəkəflə fəaliyyətin təmin olunması xalqın ziyalı və ləyaqətli övladlarının Azadlıq və İstiqlal ideallarına sedaqətinin, öz həyat yollarını bütöv bir millətin mübarizə yoluna çevirə bilməyin və bu məqəddəs yolda hər cür fədakarlığa hazır olmağın en parlaq təcəssümü idi. Azərbaycan Xalq Cumhuriyyəti təkərəvərək demisidir: "Azərbaycan Xalq Cumhuriyyəti tarixinin hər bir sehifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir". "İstiqlal mücahidlərinin qurdugu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir". Ulu Öndər Heydər Əliyev AXC liderlərinin fəaliyyətlərini (o cümlədən, milli və insan hüququnun müdafiəsi sahəsində) yüksək dəyərləndirərək demisidir: "1918-ci il mayın 28-de Azərbaycan istiqalıyyətinin elan edilməsində, Xalq Cumhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cəmhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmlı dövlət xadimlərinin, vətənpərvər ziyalılara, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur".

publikasının Prezidenti İlham Əliyevin yeritdiyi böyük inkişaf siyasetinin uğur qazanan hər mərhələsində davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demisidir: "Azərbaycan Xalq Cumhuriyyəti tarixinin hər bir sehifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir". "İstiqlal mücahidlərinin qurduğu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir".

Ulu Öndər Heydər Əliyev AXC liderlərinin fəaliyyətlərini (o cümlədən, milli və insan hüququnun müdafiəsi sahəsində) yüksək dəyərləndirərək demisidir: "1918-ci il mayın 28-de Azərbaycan istiqalıyyətinin elan edilməsində, Xalq Cumhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində cəmhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmlı dövlət xadimlərinin, vətənpərvər ziyalılara, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur".

Vahid Əmərov,
fəlsəfə üzrə fəlsəfə doktoru